

MƏDƏNİYYƏT

ZÜLFÜQAR Abbasov gecə saat 3-də məni yanına çağırırdı. Akt-yorlardan biri dünyasını dəyişdiy üçün həmin rolə mənə təklif etdilər. Halbuki o tamaşa da başqa bir obrazım var idi. Sumqayıtda Kimyaçılar Sarayında çoxsaylı qonaqlar olmaq şərti ilə saat 8-də tamaşa olacaqdı. Dedim, Zülfüqar müəllim bu qədər qısa zaman ərzində o rolə hazırlaya bilmərəm. Dedilər yox, bizi ancaq vəziyyətdən sən çıxara bilərsən. Gecə saat 3-də rol verilib, səhər 8-də isə tamaşaçaya çıxmışam. Nə çörək yemişəm, nə su içmişəm. Belə çox əziyyətli günlərimiz olub". Müsahibimiz Mingəçevir Dövlət Dram Teatrının aktyoru, prezident təqaüdçüsü, Əməkdar artist Şixi Yaqubovdur. Ş.Yaqubovun "Üç nöqtə"yə verdiyi müsahibəni sizlərə təqdim edirik.

- Bir neçə gün əvvəl Mingəçevir şəhərinin 70 və teatrinin 50 illik yubiley tamam oldu. Hər iki yubiley üst-üstə düşdü. Necə keçdi?

- Tədbir çox yüksək və təntənəli şəkildə keçdi, çox gözəl oldu. Mingəçevir şəhəri vətənimizdə ikinci şəhərdir, nur şəhəridir. Teatrımızın isə yarımlı əsrlik tarixi var. Teatrdə çoxsaylı böyük aktyorlarımız olub, hansı ki artıq dünyasını dəyişiblər. Teatrdə ümidiyim gənclərdir. Teatrların yaşaması üçün gənclərin böyük zəhməti tələb olunur.

- Bəs bugünkü gənclərin fəaliyyətinə razısanızmı?

- Əlbəttə razıyam. Razi olmasam burda işləmərəm.

- Gənc olanda müəllimləriniz kimlər olub?

- Mən heç yerdə bu barədə danışmadım. Şahmar Ələkbərov, Həsən Məmmədov, Elxan Qasımov, Əbdül Həsənov (Şeyx Əbdül) və Muxtar Maniyev kimi böyük insanlardan dərs almışam. Onların mədəniyyətdən, əsəriyəsindən, sənətindən bəhrələnmişəm. Hər zaman onlara oxşamağa çalışmışam. Məsələn, Həsən Məmmədovun aktyorluğunu, mədəniyyəti mənim üçün olçatmaz bir zirvə olub. "Gün keçdi" filmində ondan soruşular ki, həyatından razısanmı? Deyir, bəli razıyam. Amma yaşa dolduqca insanlar hər şeyə adi baxır. Başa düşürsən ki, hər şeyə ayıq baxmaq lazımdır. Və bilmək lazımdır ki, bəşəriyyətin daimisi deyilsən. Onda yaşamaq çox asan olur. Oturursan öz işinlə məşğul olursan. Bu peşəsində asılı olmayıaraq bütün insanlara aiddir. Yəni insanların iddiası çox böyük olmalıdır.

- Artıq 40 ildən çoxdur ki, bu teatrdə fəaliyyət göstərirsiniz...

- Çox böyük təsadüfdür ki, mənim bura gəlmişim də elə 1975-ci il noyabr ayının 11-də olub. Əslən Ağdaş rayonundan olsam da orta məktəbi bitirən kimi Bakıya getmişəm. Həm də mən məktəbdə çox gözəl oxumuşam. Orta məktəbdə tədbirlərdə fəal iştirak edərdim. İçimdə uşaqlıdan aktyor olmaq arzusu var idi. Bəlkə də ədəbiyyat müəllimimiz məni buna həvəsləndirib. Atam dünyasını dəyişdi, vəziyyət elə götürdi ki, instituta sənəd verə bilmədim. AZƏnin texnikumuna qəbul oldum. Buranı bitirib Bakıda Sabunçu rayonunda Elektrik zavodunda injiner texnoloq işləmişəm.

"Aktyor yaşa dolduqca sanballı əsərlərdə oynamاق istəyir"

ŞIXI YAQUBOV: "GECƏ SAAT 3-DƏ ROL VERİLİR, SƏHƏR 8-DƏ İSƏ TAMAŞAYA ÇIXMIŞAM"



Elə burdan da əsgərliyə getdim, qayıdır gəldikdən sonra rəhmətlik Adil İsgəndərovun Kinostudiyanın nəzdində aktyorluq məktəbi vardi. Çoxsaylı insanlar ora sənəd vermişdi. Mən də ora qəbul oldum. Bitirdikdən sonra Mingəçevir Dövlət Dram Teatrına golmuşəm. Əslində mən bunu əvvəl xatırlamırdım, yubiley günü tədbirdə yadıma düşdü ki, mən noyabr ayının 11-də bu şəhərə golmişəm, 15-də isə teatrdə işləmək üçün əmrim verilibdi.

- **Mingəçevir Teatrında bugünkü vəziyyət, yaradıcılıq mühiti necədir?**

- Şükür hər şey yaxşıdır, qaydasındadır. Teatr həmişə həyatı qabaqlamalıdır. Yazarlarım azdır, aktyor yaşa dolduqca yaxşı, sanballı əsərlərdə oynamاق istəyir. Bu da ki hələ qismət deyil. Bu yaxınlarda "Bir saathə xəlifa" də vəzir obrazını oynamışam. Teatrlarda ümumi götürükdə hər bir şey ssenari əsasında qurulur. Bu günümüzə şükrə olsun, hörmət edirlər, sayılırıq.

- **Bildiyimiz qədəri ilə müsahibə vermekdən uzaq olmusunuz, səbəbi nədir?**

- Bizdə Həsən müəllim vardi, buna görə mənə deyirdi ki, sən necə aktyorsan axı? Kanallara dəvət edirik, amma getmirsən. Mən də deyirdim ki, mənə reklam lazmış deyil. Elə adamlar var ki, televiziyyaya çıxmashaq, qızılırdə adı, şəkli göstərilməklə fəxr edir. Məndə heç vaxt elə olmayıb.

Amma insan yaşa dolduqca düşünür ki, televiziyyaya çıxmək lazımdır.

- **Hər işin öz çətinlikləri olur, bəs sizin işinizin hansı çətinlikləri olub?**

- Famil Süleymanovun "Vətən dərdi", "Qisas qiyamətə qalmaz" kimi böyük əsərlərində böyük rollar oynamışam. Hətta Zülfüqar Abbasov gecə saat 3-də məni çağırırdı ki, aktyorlardan biri getmək istəmir. Halbuki o tamaşa da başqa bir obrazım var idi. Sumqayıtda Kimyaçılar Sarayında çoxsaylı qonaqlar olmaq şərti ilə saat 8-də tamaşa olacaqdı. Aktyor dünyasını dəyişdiyi üçün rolu mənə təklif etdilər. Dedim,

Zülfüqar müəllim bu qədər qısa zaman ərzində o rolə hazırlaya bilmərəm. Dedilər yox, bizi ancaq vəziyyətdən sən çıxara bilərsən. Hər iki tamaşa qızıl fondda var. Gecə saat 3-də rol verilib, səhər 8-də isə tamaşaçaya çıxmışam. Nə çörək yemişəm, nə su içmişəm. Belə çox əziyyətli günləriyim olub.

- **Başqa yerlərə səfərləriniz olurdu-mu?**

- Bir dəfə Salyana getmişdik, tamaşadan sonra icra başçısı Tahir müəllim bizi yanına çağırırdı, səhbət etdik. Keçmiş zamanda səlahiyyətli insanlarla bu dövrədə olan səlahiyyətli insanların yaxşılığından səhbət düşdü. Onlar sanki mənim nəsə deməyimi, fikir bildirməyimi gözlöyirdilər. Nəzərlər mənə tuşlananda direktor Həsən müəllim dedi ki, Şixi müəllim deyəsən ürəyində söz var. Dedim üzr istəyirəm, mən inanmiram ki, indiki dövrədə zaldə iclas olsun və birinci katib dağın döşündəki torpaqları bələb camaata versin. Orda insanlar ev tikib, bağ salıb. Hazırda həmin bağların meyvəsi ilə dolanan insanlar var. Nazirimizin birinci müavini Vəqif müəllimin dayısı Yusif Nəbiyev olub. Allah ona rəhmət etsin.

- **Nisgilli qaldığınız bir obraz olub-mu?**

- Taleh mənə elə nəsib edib ki, istədiyim rolların hamisini oynamışam. Yenə də psixoloji rollar oynamاق istərdim.

- **Çəkdiyiniz əziyyətin bəhrəsinə görə bilmisinizmi?**

- Mən bu şəhərə gələndə burda heç kimim yox idi. Amma insan başını aşağı salıb işlədikdə, həm insanlar, həm də hökumət tərəfindən əməyinə, çəkdiyi zəhmətə qiyət verirlər. Mədəniyyət Nazirliyinin yerləşdiyi yeri hələ bir neçə ildir ki, öyrənmişəm. Çünkü lazımlı olmayıb. Yuxarırlara heç vaxt olmamışam. Bu gün mən prezident mükafatçısı və respublikannı Əməkdar artistiyəm.

- Niya məhz Mingəçevir Teatrını secdiniz, Bakıda qalıb işləmək şansınız olub-mu?

- Görünür qismətdə var imiş. Həm böyük qardaşım məsləhət etdi, həm də əsələn Ağdaşdan olduğuma görə yaxın idi. Ağdam teatrının direktorunun oğlu Şəmsi müəllimin bu teatrla əlaqəsi vardi.

- **Deyilənə görə, yaxşı səsiniz də var. Bu səsiniz səhnədə heç işinizi yarayıbmı?**

- Vəqif Əsədov bizdə hansı əsəri səhnələşdirirdi isə orada səsimdən istifadə edirdi. Ətən il Rəhman Rəhmanov bir tamaşa hazırladı, orda da mahni ifa etdi. Yeni il şənliyinin tamaşalarının hamisində canlı oxumuşam. Bəhram Osmanovun "Son reportaj" tamaşasında da mahni ifa etmişəm.

- **Bu günə qədər canlandırdığınız obrazlardan eləsi olubmu ki, o rolda özünüüzü görəsiniz?**

- Bəli, cəmi bir tamaşa olub. "Son reportaj" tamaşasında Kərim obrazında elə bil özümü oynamışam. Bu tamaşa sırf teatr aktyorlarının həyatından bahs edən bir əsərdir. Yeri gəlmışken biz bu tamaşa ilə Türkiyənin Giresun şəhərində keçirilən Beynəlxalq "Giresun Aksu" Festivalı çərçivəsində tanınmış teatr ustası Fevzi Bayazitogluun xatirəsinə həsr olunmuş 23-cü Beynəlxalq Giresun Teatr festivalında iştirak etdik. Tamaşamız ugurla nümayiş olundu. Bu tamaşa mənə uğur gətirən tamaşalardandır. Orda bizi çox gözəl qarşıladılar. Bəzən deyirlər ki, ruslar teatra daha çox diqqətlidir. Amma mənim fikrimcə, türklər qədər ola bilməz. Türkiyədə tamaşanı oynayanda oradakı tamaşaçılara maraqlı, reaksiyası məni heyran qoydu. Türk milləti teatrı həqiqətən çox sevir və dəyər verir.

Könül Oruc